

# Rəssamın sənət dünyası

Bu günlərdə Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəngkar, heykəltəraş Rafiq Quliyevin "Mən azərbaycanlıyam" adlı fərdi sərgisi nümayiş olundu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbiri Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağəli İbrahimov açaraq rəssamın həyat və yaradıcılığından danışdı: "Rafiq Quliyev



kimi tanınan R.Quliyev ilk təhsilini Ə.Əzimzadə adına Rəssamlıq məktəbin-

Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində işə başlayıb. Bu gün də rəssamın həmin müəssisədə Elmi araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışması onun xalq yaradıcılığının öyrənilməsi və təbliği sahəsindəki səmərəli fəaliyyətinin bariz nümunəsidir.

Yaradıcılıqla muntəzəm olaraq məşğul olan, bir gün özünü rənglərdən, boyalardan, təbiətin al-əlvan rənglərindən ayrı tutmayan rəssam rəngkarlıq, qrafika və heykəltəraşlıq sahəsində saysız-hesabsız yaddaqalan əsərlər yaradıb. Bu gün Rafiq Quliyevin 80-ə yaxın əsəri tamaşaçılar qarşısında sərgilənir. Hər

zaman öz tamaşaçısını düşündürən, belə demək mümkündürsə intizarda qoyacağı bacaran rəssam sonda onu heyətləndirməyi də bacarır. Yaradığı hər bir əsər özünəməxsusluğu, rəng çaları, rəng duyumu ilə hər zaman fərqlənir. Onun əsərləri dəfələrlə beynəlxalq sərgilərdə nümayiş olunmuş, Amerika, Fransa, İtaliyada şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamlar İttifaqının üzvü, beynəlxalq festivalar laureatı Rafiq Quliyev yaradıcılığını ictimai fəaliyyətlə paralel olaraq da-

Akademik Vidadi Xəlilov isə rəssamın Azərbaycan təsviri sənətinin problemlərindən bəhs edən tədqiqatlarından danışaraq dedi: "Rafiq Quliyevin "Azərbaycan incəsənətində rəmzi-bəddii şərhə yüksəlmə", "Təsviri sənətdə insan dünyası", "Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət" kitabları sənətşünaslığımıza layiqli töhfədir. Ali təhsil ocaqlarında tədris olunan bu kitablar sabahın gənc rəssamlarının yetişməsində böyük əhəmiyyət kəsb edir".

Tədbirdə Cəbrayıl Ra-



1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Bu gün təsviri sənət məkanında rəngkar və heykəltəraş

də alıb. Təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra 1980-ci ildə təyinatla Azərbaycan Respublikası Mədəniyyət



"Yeniləşən Bakı"

vam etdirir. Belə ki, respublikamızın bölgələrində yaşayan istedadlı uşaqların üzə çıxarılmasında yaxından iştirak edərək Azərbaycan təsviri sənətinin inkişaf etdirilməsində hər zaman köməyini əsirgəmir. Eyni zamanda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü olması rəssamın vətəndaşlıq mövqeyinin ifadəsidir. Mən Rafiq Quliyevə həm yaradıcılığında, həm də ictimai fəaliyyətində uğurlar arzulayıram".

yon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, AMEA-nın akademik və professor heyəti, Rəssamlar İttifaqının üzvləri, millət vəkili çıxış edərək rəssamın sənət dünyasından söz açdılar. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgini sənətsevərlər maraqla qarşıladı.

Mehparə ƏLİYeva,  
"Respublika".



"Karvan"



"Sarıqala"